

**MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT**
*(min AZN)*

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1	3
<b>Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi</b>	<b>8,515</b>
kreditlər üzrə faizlər, cəmi	<b>6,541</b>
<i>neft sənayesi müəssisələri</i>	-
<i>energetika və təbii ehtiyatlar</i>	-
<i>sənayenin digər sahələri</i>	417
<i>ticarət və xidmət sahəsi</i>	4,181
<i>kənd təsərrüfatı</i>	52
<i>ipoteka kreditləri istisna olmaqla, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər</i>	102
<i>daşınmaz əmlakın alınması və tikilməsi üçün fiziki və hüquqi şəxslərə verilmiş ipoteka kreditləri</i>	468
<i>banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər</i>	193
<i>mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verilmiş kreditlər</i>	-
<i>sair kreditlər</i>	1,128
banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	75
digər banklarda depozitlər	425
qiymətli kağızlara investisiyalar	1,430
ticarət üçün qiymətli kağızlar	43
maliyyə lizinqi	-
<b>Faizlər və onlara bağlı xərclər, cəmi</b>	<b>3,328</b>
depozitlər üzrə faizlər, cəmi	<b>2,981</b>
<i>Hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)</i>	211
<i>fiziki şəxslərin tələbli depozitlər</i>	0
<i>hüquqi və fiziki şəxslərin müddətli depozitləri</i>	2,769
AMB-nin kreditləri	63
banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	-
bankların depozitləri	-
banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	126

mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	-
bank tərəfindən alınmış ipoteka kreditləri	-
bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	-
faizlərlə bağlı digər xərclər	119
<b>Xalis faiz mənfəəti</b>	<b>5,187</b>
<b>Qeyri-faiz gəlirləri, cəmi</b>	<b>2,208</b>
Hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	118
məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	1,116
digər xidmət növlərindən komissiyon gəliri	143
digər qeyri-faiz gəlir növləri	830
<b>5. Qeyri-faiz xərcləri, cəmi</b>	<b>3,221</b>
əmək haqqı və digər kompensasiya növləri, cəmi	1,286
bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	363
<i>icarə haqları</i>	49
<i>amortizasiya</i>	198
<i>əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri</i>	64
<i>əsas vəsaitlərlə bağlı sair xərclər</i>	53
əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	1,572
<b>Xalis əməliyyat mənfəəti</b>	<b>4,174</b>
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılmalar (xərclər)	(669)
<b>Vergilər ödənilənədək xalis mənfəət (zərər)</b>	<b>4,842</b>
<b>Mənfəətdən ödənilən vergilər</b>	<b>2</b>
<b>Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)</b>	<b>4,841</b>
Hesablanmış dividendlər, cəmi	-